

Ağrı-acısı çok idi. Bütün əzaləri ağrıldı. Ələlküsüz uzun qış gecaları onun üçün olduqca məşəq-əqli keçirdi. Ağrıçığının yuxu gedan kimi sanki göz böyükələri içərdə sisir, qayğısı usaqlıq illərində kinoteatrlardakı film göstərilən böyük parçaya dönündü. Gördüklerinin tasırından qan-tərə barataq çabala-yçabalaqlı qalardı. Gecələri kabus göründü. Elə bəl kecələrə sığmaya-yanı bu kabus gündüzləri yumsalar, gün işığında sinardı. Gündüzlər bir az fərqli olardı, gecələri isə dəhşətə başlayar, vəhşətlə artar, zillələr sonlandı.

(Övveli öten sayılarımızda)

Rza Ağdere emiyatlarında da yaxındı istirak etmişdi. Tez-Tez Rəqif ona o vaxtı emiyatçı planları bərələr suları verdi. Müşəbbiş sababının özüyündən asqrardı. Onun bu qədar heveskar olması Rəzai cox sevirdirdi. Rəmkin əddət Rəqif mütləqindən. Rusların emməniləri və bərə destekləməsi Rəqifin nüfuzunu dəhərə alıovandırı. Qan qoxulu, bərə qoxulu, ist, bərbükəl yar gecəsi idi. Eməni qesəkbarın tərləndindən işqadı edilmiş barələ-bərdəlti torpağına baxdıqca özünə həkim olub, müraciət nüfuzdən əsaslıdır. Mənənət əsaslıdır. Döyüş təcərisi olsa da siyasi-sənədlər anlayışsız idi. Hale 18 yaşındı, bərə dilqəşiliyi kimi yardımçılarında qarğıdanı etmişdi. Ancaq siyasi meydanda nənəcə dolandırılmışdı. Komandirindən bəni demidi ki, siyaset pambıqla baş keşmik kəsiyər. Siyaset tam mədeni formada bir əqlidir, sənildir. Sıyaset, şübhə sözünün arxasında qəmən mühərribələrin hazırladıqları planları mədəni şəhərdə ort-basdır etməkdir. Tan anlaması da indi gecənin qarşısında bunu özü üzün təhlil etməye çalışır. O, bu mümənniliyi siyasi oyunun ne olduğunu anlağmıştı. Mesalanı, bir neçə gün erzindəkili döyüşlərdə gördüknləndən sonra fərgi təssərrüt yaratmadığı ki, o, inqidə qədər bunu bələ fərzi etməmişdi. Ancaq bu günlərdə düşməni döyüşlərdən gürbətən müsbət etdikləri artıq onda nəsə müayyən şübhələr yaradmışdı. Axi necə olur ki, az bir qüvvə ve hər zəfər təxnilərini ilə qalabaq anırmış, amma da çox texnika ve canlı qüvvəyə malın olğar qoşun birxəmələnmiş möglüb olur? Orduda doğyuş Azerbaijanəşəngirdi, buda soz-səhəbət qızır ki, bizi burdan gen çəkəcəkler. Niya? Nə sabab? Axi biz geri cəkilsək burada kicik bir qüvvə qalacaq ve bu da emmənilərin yen qəlebəsinin və bəzilərimizin bir az da itirməsinən asasə sabab olur. Niya bize bəle emr gərl? Məgən menim; - 18 yaşlı sirsi arı brəməndəndən xüsnələr döyüdünlər ilahi, özün kömək ol! Bu na qədir qəsim idir. Axi seyər aşıqla üzü idir. Yorgunluğunda



Fərid MURADZADƏ

baxmayaşırı yüngünə bildi. Sonra bizi kımı soyu işli al-üzün yuburgenilid. Kohna qebirstanlığın yanı iş qırğısı növü çeken asqar dayışmeye gedirdi. Olibnara indiğin qedet farqında olibndığı bir süknüt, qemalıq vardi. Qalpalardan parçalanmış qəbir daşları işli işli başı kosılmış insanlar id. Bazi qabırının sinadığının etrafında Qrad marmılardan emləm gelmiş dənn, kəndim kimi in calalar vardi. Elə bi calalıq qurbanını gözleyen mezar id. Bu vurhvaruda sanki ölüm saçan mermi bunları kimler üzüntü qazib həzir qeyri çevirmişdilər. Yola qısa olsun deyə eli qebristanlığının içində kənddi. Torslu, torpaqlı kəndin yolunda birdən bura müñərik ültüllüsü ya yüksək sütənasında emal qalıqdan toz bulruğanının içindən qəfli 2 məşin çıxıbü sırtla onun yanından keçdi. Bu ne id? - deyərək iril atıldı. Çağırma getmek istəldi, lakin yaxşı silahlardan, olşenliyi mövqəyə rətər lütfüm, səcaya də ustun olan azığdır düşmən onlara 10 metr beli irəliliyində imkan vermed. Güllə, artırlıqda məmənlilik yığıni kimi saparınlıq. Bir addım beli atmadı real ölüm demək id. "Qusqululu" adı keçirə bilindiyindən qora qazəbili olun duşmen tərihi mühərba qurularına bəle emal etmildi. Onlar nilməldən azib düşmənen nəzar etdiyi bölgəye keç 3 asər ya bi qızının nəsimi doğuy meydəndən götürmeye bəle rəzalıqdarlıyadı. Yenə gözü Qrad calalarına satıldı. Demek bu tebi qobrılıq irəlidən ölürlərin 4 nefər qısmət deyilmiş. Yaslış deyildir ki, kiminə heç mezar da qismət olmasın. O bəddxələrde mazar qisməl olmadı. Mazar bir kənar, heç məyillərinin bəle götür bilmedih. Dəstəllidir. Get-geda gördükənlər ona da pis təsis edirdi. İndiye qarda yalnız qaləbə bareda, qisas barede düşümüşdü. Ancaq burası gələndən birən, Azərbaycan qarşı müssəli şəviyyədə arşanlı hansılar, makrılı planların, xayəninin, vticidənsizlərin vadisini hırs eyməyə başlanğıdı. Vətanın ağrı günündə Veleni torpağının üzündə qara daş olacaq, işi qarşası

Cahannamdan qacış

Novella

olacaq azərbaycanlıların varlığı, satqılığı onun qəlbini sizildirdi. Kaş ki, bircəciyin də olsa tutam. Dərisindən düz dolduraram elə şərəlsizlərin. Anlaşılmaz bir hiss onu bürüməsdü. Nə olduğunu bilmirdi, amma nəsə vardıq

Avqustun 23-də daha bir ürə-
kağırdıcı məlumat verildi. -Füzuli
isħal olunduł.

İşgali ölündü!
Komandir bütün şexsi heyeti
topluyab投 dedi:
-Yuxarı komandanlığın emridir,
biz Füzuliye köməyə gedəcəyik,
buradan cəkilirlik!

Rafiq anlaya bilmirdi ki, niye geri çekilmelidirler? Niye buranın terk edilirler? Axi indi Ağdamın daha çok müdafiye ehtiyacı var. Hansısa sehri-sirli bir meqam var. Axi ne sebəbə bizi burdan uzaqlasdırır?

Sanki qesdən mövqelərimizi zəiflədirlər.

Hazırlaşış yola düzeldiler. Füziliye doğru hərəkət edirdi. Hava bükülü idi. Adamın canı sixılırdı. Yollar ona min kilometrlərle məsafə kimi görünürdü. Yolun sonu bilinmirdi. Qarşıda onları neler gözleyirdi? Heç olmasa əraziləri

[View Details](#)



döyüşüb geri qaytaraq, -deye özlüyündə düşnürdü. Kaş ki, burada qalib olaq. Kaş ki, burada məkrli oyun olmasın. Axşama doğru Füzüliye çatıldı. Kürməmudlu və Alxanlı arasında istehkam qurub mövqə tutıldırlar. Onlardan yuxarıda „Yapon“ leqəbli Səfanın dəstəsi mövqə tutmuşdu.

mak mümkin deyildi. Raflıq babar daha iki aşırı olduğunu ona söylemek için gururunu üçün yerlərinin tutuldu. Özgən ya qurşulduqda, qeyri-bərabər olduğunda ermişdən bir tanki məmələyəndən keçdi. Bəzən rüyada bəzən isə rüyada bir kişi Raflıqdan bir raket ataraq qurşularını vurmaqla daşıb layətənləri də vurulur. Azadı qıvı olasalar da az evvəle qəddar birge vurşurdular, lakin atıq parəkəndəkən başlamışdı. Özgərlərin qızılıcık gərgin vuruş zamanı aradan çıxmışlardı və bu da əz lösürini qazanmış şəkildə göstərmədi. Mərmər yağışı leysan kimi yığırdı. Hələ oziñəndə canlı quve silah-sursatı baxımdan qızışlılığı üstün olan düşmənləri üz-üzə dayanın, sonda qədar azerbaiyanlılar vər. Ətraf aləm deñin bir hüzünə büründüdü. Nəcə-neçiq idil oğullar heyalları ilə vidalaşmışdır, həllə nevgisi de vidalaşmışdır. Her yer qoxutur, her məmələ püsürkündür. Atmatluların iləsi qızırırmış qızırmışdı. Qızığın düşüşü Yorda ali proporsiyalı Raflıqın yaxınlığından qaraqılı getməli olduqları bildirdi. Birkilə dəhə öndə mövqeyə getdilər. Düşmən

Digitized by srujanika@gmail.com

alov didi gäßha kimi tüstülyö-tüsülyö bir ermeni tankı onu sari golmeye başlıdı. Yanındıng kip üzbaş dayanıñır bir BMP 2'ndi. Aslan adı çavuş BMP 2'ndi. Onun dirin-darıñ kılıbı döndü. Onun urak parçalaryan faryadı iller. Rafiqin qulqalarından getilmeydi. BMP 1'ni zerzisizlərdən ermən tankı sangerlərinin üstündən keç keçə geri qayırdı. Tank resmən Rafiqin üstündən keçdi. Lakin sangerların oldundan yalnız tekfərlərin zenciri onun qolaların azacılı zedəlməsi oldu. Düşmən artçı onları görmüşdü. Onlardan cüssəli birisi Rafaqo ya-xınlış azerbaiyan稀 diliñde ona ayaq nałkışmamıñ arndı.

-Sarı qurduğumuz, axmaq tıktı, -deyerek boğazından tutan onu sürüp asfalten üstüne çırkırdı. İnsalsızcasına yaralı Raffi'yi tekilmeye başladılar. Yaraları sancırdı ki... yaşıgın kımı yağına silip-tepişkin ozunu qırıbılmıştı. Doğrusu hev buna cend de etmirdi. Yaralı olduğundan müvafiq gösterecek duruma dayıldı. Ard-arda vurulan yaralı-tepişkin yüz-gözü à gara boyanmışdı. Düşmenin sevişi veñhi kimi davranrıdı. Zeffîmler yaralı bedenine dayan tepipler onu top kimi ora-bura atala tankin o bir teneffüse keçirmişti. Bütün ekipaj yüzlerini onu döyüd. Ağır ağır nefes alındı. Ele bu dam tappılıtlı işi garşısına duşen adan diqimla ona baraxar dedi.

-Yaraların çok ağırı?!

Sesindeki kinaya açık-aydın duyulurdu. Raflı nifretle ona baxıldı. O bilirdi ki, qanıçın düşmən onuna səylənməni niyyətindədir. Odur ki, canını dışına tutub şüx durmağa çalışırdı (herçənd ki, yaralı bədən fizionomiyası buna imkan vermirdi).

—Haa, türk! Dostlarınız varlığını
ebiller, amma man cox ekip adımla
məmən. Birdan əzal olarsan, om-
budsmana ürəki deyə bilerken, ki
Açıqçozyan manı döyməyi Mene
əla bırat! Men səni döyməyacım
və... —deyərk qəfliñ açıqzülkə
sünmürdöyü sıqarete, dərin bir
vüntə vurub kötүyü onun alınma
başlı Hıline bənd imiq kimi digar
sıqaret çəkən emrənlər da qəngə-
hə çəkərək sıqaret kötlüküməni Ra-
figin qollarında, alındıqda sənində
söndürməyə başladılar. Ülə-
takla cismiñ deyil, ruhunu da yə-
ndırıdlar. Cənəhənənəzəbi qəfri
Artıq dozə bilindir. Oldurulması
çünçü doğmən qayğı aşğındır. Am-
ma... bir az da ona özə verəndən
sonra mərduar düşmənen Rafig
samən cuvalı kimin götürüb tanka
atıldılar. Fuzulüziq Çaxır Zavodu-
yunda yanında dayandılar. Ayaqla-
rından tutub yərə tulladılar. Az
sonra arəzisi yaşıl rəngdə "UAZ"
markalı bir maşın yaxınlığındı. Ma-
şindən hündürbəy, qıvrıq var
badam endi. Bu onları komandır
ı. Rafigi sürəyərək onun yanına
girdilər. Komandır onu sinayıc
başqışarıla sürəsək bəsi maşına
aylışlaşdırılmışmışa işarə etdi. Əsgər-
lərin telimatlardırıraq yola düzəldi.
Rafig yol boyu döyərk emrənlə-
rin Xocavandçı geraghəllərinə
girdilər. Qırşı azabıllara dolu
vərəndi...

(Ardi var)